


*Yeni nəşrlər***AZƏRBAYCAN MUSIQİSİNİN NƏZƏRİ PROBLEMLƏRİ**

Əfsanə BABAYEVA

Müasir Azərbaycan musiqi elminin aparıcı alımlarından biri, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun “İncəsənətin qarşılıqlı əlaqələri” şöbəsinin müdürü, AMEA-nın müxbir üzvü, professor Rəna Məmmədovanın yenicə çap olunan “Azərbaycan musiqisinin nəzəri problemləri” (Bakı, “Avropa”, 2020, 244 s.) kitabı alimin bütün elmi fəaliyyəti boyu düşündürən və yeni axtarışlara sövq edən milli musiqinin nəzəri problemlərini əks etdiriyinə görə böyük maraq kəsb edir. Bunu kitabın mündəricəsində göstərilən problemlərin əhatə dairəsi də aydın surətdə təsdiqləyir.

Bələ ki, kitabın həm “Azərbaycan muğamları”, həm də “Musiqi türkologiyası” bölmələrində işıqlanınlı mövzular əhatəliyi və mükəmməlliyi ilə diqqəti cəlb edir.



Məlumdur ki, Rəna xanım Məmmədova 40 ildən artıq bir dövr ərzində Azərbaycan muğamının nəzəri problemləri ilə məşğul olur. Təsadüfi deyil ki, o, “muğam düşüncəli musiqişünas-alim” kimi tanınır. Bu haqda kitabın elmi redaktoru sənətşünaslıq elmləri doktoru, professor İ. Köçərlinin verdiyi rəydə ətraflı açıqlama verilmişdir.

Kitabın “**Azərbaycan muğamları**” adlanan birinci bölməsində alim muğama müxtəlif aspektlərdən baxaraq onun milli sənət kimi Azərbaycan mədəniyyətində yerini müəyyənləşdirməyə çalışır: “**Azərbaycan muğamlarının qaynaqları**”, “**Azərbaycan muğamlarında melodik funksionallıq**”, “**Muğam formasının təşəkkülündə xalq musiqi sənəti prinsiplerinin rolu**”. Kitabın bu hissələrində bir sıra nəzəri problemlər: muğamin məqam-intonasiya dramaturgiyası, muğamda melodik funksionallığın rolu, muğamda məqam funksiyalarının dəyişkənliyi, muğamda mayənin rolu, muğamda melodik intonasiya və struktur - kompozisiya variantlılığının qarşılıqlı təsiri, muğamin folklor mənbələri, xalq instrumentalizmi və mahni-vokal lirikasının muğamin melodik quruluşuna təsiri, mərasim folklorunun xüsusiyyətləri və onun muğamin bədii məzmunu ilə əlaqəsi və s. işıqlandırılır.

Müəllif kitabda muğamin nəzəri-funksional, müqayisəli, tarixi təhlilinə əsaslanan ayrı-ayrı aspektlərini bir ideya ətrafında birləşdirir. Bu da, muğami milli bədii təfəkkürün ən parlaq təzahürü kimi təqdim edilməsindən ibarətdir. Bunun üçün müəllif müfəssəl lad-intonasiya təhlili, geniş tarixi ekskurs aparmaqla, ifaçılıq interpretasiyasını və folklorla əlaqələri araşdırmaqla öz məqsədine nail olur.

Kitabın “**Musiqi türkologiyası**” adlanan ikinci bölməsində alim “**Musiqi türkologiyası haqqında**”, “**Etnomorfoloji təhlilin determinantları**”, “**Geno-formula türk xalqlarının musiqisinin müqayisəli təhlilinin baza modeli kimi**”, “**Musiqi türkologiyası kontekstində formulluğun müqayisəli**

öyrənilməsinin metodologiyası" kimi mühüm nəzəri problemlər üzərində dayanır.

Bildiyimiz kimi, Rəna Məmmədovanın elmi fəaliyyətin ən mühüm nailiyyətlərindən biri, milli musiqişünaslıqda böyük rezonans doğuran - «musiqi türkologiyası» istiqamətini yaratmasıdır. Alim bu yeni istiqamətin metodoloji əsaslarını işləyib hazırlamaqla çox aktual və perspektivli işin başlanğıcını qoymuşdur.

Onun konsepsiyasında ilk növbədə, musiqi türkologiyasının ən maraqlı problemlərindən biri kimi, ümumtürk etnik mədəniyyətinin ən qədim təbəqələrinin öyrənilməsi, onların müəyyən tarixi yaranma mərhələsinə, müvafiq soy spesifikasının fəaliyyətinə təsir göstərən faktorları aşkarlanması, onların sonrakı əslub qatları ilə qarşılıqlı əlaqəsi mexanizminin müəyyənləşdirilməsi zəruri hesab edilir. Daha sonra isə diqqəti bu arxetiplerin turkdilli xalqların bədii yaradıcılığının müxtəlif janr kateqoriyalarında təcəssümüne yönəlməsi vacib sayılır.

Yeni elmi istiqamətin - musiqi türkologiyasının əsas vəzifə və perspektivlərini açan Rəna Məmmədova yazar: "...bizim müqayisəli metodologiyamız dörd hissədən ibarətdir: 1. Turkdilli xalqların folklorunda arxetiplerin müəyyənləşdirilməsi; 2. Onların fəaliyyət sahələrinin müqayisəsi; 3. Milli özünəməxsusluğun, fərqlərin müəyyən olunması məqsədilə arxetiplerin təsnifatının aparılması; 4. Onlar arasında tipoloji-intonasiya əlaqələrinin açılması..." (s. 168).

Rəna Məmmədovanın fikrincə, Azərbaycan mədəniyyətinin milli özünəməxsusluğunun aşkarlanmasında məhz ümumtürk köklərinin dərindən araşdırılması çox önemlidir. Bunun üçün o, nəzəri araşdırmaların istiqamətini bir-birilə bağlı iki problemə yönəltməyi zəruri hesab edir. Bir tərəfdən, türk mentalitetinin ümumi əsaslarının, turkdilli xalqların musiqi əlaqələrinin müəyyənləşdirilməsi, bu əlaqələrin genetik əsaslarının izah edilməsi, digər tərəfdən, Azərbaycan musiqisinin milli özünəməxsusluğunu üzə çıxartmaqdır ki, buna da alim yalnız müqayisəli tədqiqatlar nəticəsində nail olmağın mümkün olduğunu inanır.

Türk musiqisinin genoformula nəzəriyyəsi Rəna xanıma məxsusdur. Alim musiqi sənətində milliliyin ilkin əlaməti kimi intonasiyanı görür və musiqi türkologiyası kontekstində, etnomusiqişünaslıqda ilk dəfə olaraq *genoformula* anlayışını ən optimal terminoloji variant kimi irəli sürür. Onun fikrincə, bu anlayış türk xalqlarının musiqisinin genetik qohumluğunu ilkin formul səviyyəsində əks etdirir. Yəni daha konkret olaraq, türk xalqlarının musiqisində məhz ladintonasiya formulunun üstüste düşməsi onların genetik qohumluğunu bildirir. Ona görə de genoformulaya ilkin intonasiya, arxetip, etnomədəniyyətin "şərti kodu" kimi baxılması məqsədəyən sayılır. Bununla bağlı R.Məmmədova öz kitabında yazar:

"Genoformula - etnobədii konsentrasiya kontekstində milli - spesifik model olur ki, bu da bir növ, informasiyanın "sixlaşması"nı təşkil edir. Mən deyərdim ki, genoformula - qiymətli bədii və etnogenetik informasiyanı saxlayan qabdır; genoformula - tarixi yaddaş kontekstində fəaliyyət göstərən müəyyən eşitmə yığımidır. Bu, ilk baxışda sadə intonasiya frazaları intonasiyalışmanın ilkin mərhələsinin

ümmümləşmiş formullarını, arxetiplərini təmsil edir. Məhz bu melodik tiplərdə Azərbaycan musiqisinin əsas intonasiya "lügəti"nin tarixi seçimi, cilalanması gedirdi" (s.186). Xaxud "Genoformula - səsyük-səkliyinin elə müəyyənləşdirici tipidir ki, musiqinin fəaliyyətini təmin edir, bundan əlavə, mədəniyyətin identifikasiyini, etnik özünəməxsusluğun qorunma qabiliyyətini həyata keçirir" (s.188).

Rəna Məmmədovanın irəli sürdüyü genoformula anlayışı V.Qoşovskinin "arketip", I.Zemtsovskinin "melodik tip", B.Asafyevin "adətkarlı" formulalar, anlayışlarına yaxın olduğu üçün alim bunların arasında analogiyalar aparır, onların uyğun və fərqli cəhətlərini aydınlaşdırır. Onun metodologiyasında genoformula türk musiqi dilinin modeli kimi şərh edilir və musiqi türkologiyası "binasının" təməlində genoformula ideyasının durduğunu sübuta yetirmək məqsədilə müəyyən ladintonasiya, melodik modelləri bərpa etməyi məqsədəyən sayır. Şübhəsiz, bütün bu ideyalar Azərbaycan musiqi elmində yeni, kreativ əhəmiyyətə malikdir.

Rəna Məmmədovanın işləyib hazırladığı təhlil metodlarının etnomusiqişünaslıqda uğurla tətbiq olunmasını deyə bilərik. Onun musiqi etnologiyası sahəsində araşdırmaları isə xüsusi, əhəmiyyətlidir. O, ilk dəfə olaraq xalq musiqisinin etnomorfoloji təhlilinin əsaslarını işləyib hazırlanmışdır. Bu təhlil türk xalqlarının musiqisinin müqayisəli-tipoloji tədqiqi ilə sintez edilmiş funksional metodologiyaya əsaslanır. Alim türk etnotipologiyalarının açılmasına doğru real yollar göstərmişdir.

Kitabda müəllif özünün tətbiq etdiyi etnomorfoloji təhlilin və müvafiq kateqoriyaların ən mühüm əsaslarını, özünəməxsus xüsusiyyətlərini müəyyən edərək tarixilik, etnoinformativlik, universallıq, tipoloji təsnifat, semantiklik, məqam-intonasiya səciyyəli ilkin modellərin funksionallığı, variantlıq kimi xüsusiyyətləri fərqləndirir. Onun konsepsiyasına görə, türk xalqlarının etnomorfoloji təhlilində ən kiçik vahid tipologiyalar intonasiya formullarıdır. Məlum olduğu kimi, məhz onlar türk xalqlarının musiqi mədəniyyətinin qarşılıqlı təsir "mexanizmini" həyata keçirir.

Beləliklə, R.Məmmədovanın "Azərbaycan musiqisinin nəzəri problemləri" kitabının ən başlıca xüsusiyyəti burada bir-birinə yaxın və qohum olan mədəniyyətlərin xalq və şifahi professional musiqisinin etnomorfoloji tədqiqinə dair öz konsepsiyasını işləyib hazırlamasına onun Azərbaycan müğəminin məqam-funksional, məqam-intonasiya məsələlərini öyrənməsinin geniş imkan yaradmasını vəhdətdə, tam halda təqdim edilməsindən ibarətdir. Şübhəsiz, alimin bu istiqamətdə apardığı araşdırmaları gələcək tədqiqatlar üçün geniş perspektivlər açır və bu yolda Rəna Məmmədovanın "Azərbaycan musiqisinin nəzəri problemləri" kitabının da böyük rol oynayacağı danılmazdır.

50